

TƏSDİQ EDİLMİŞDİR.  
Azərbaycan Respublikası  
Səhiyyə Nazirliyi  
Farmakoloji və Farmakopeya  
Ekspert Şurasının sədri

E. M. Ağayev

“13” avqust 2020-ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

**NİFUROKSAZİD** oral suspenziya  
NIFUROXAZİD

#### **Tərkibi**

*Təsiredici maddə:* 5 ml suspenziyanın tərkibində 200 mq nifuroksazid vardır.

*Köməkçi maddələr:* saxaroza, karbomer, limon turşusu monohidrat, natrium hidrokسيد, metilparaben (E 218), “Banan” aromatizatoru (tərkibində propilenqlikol vardır), etanol 96%, təmizlənmiş su.

#### **Təsviri**

Banan qoxulu, sarı rəngli mayedir.

#### **Farmakoterapevtik qrupu**

Bağırsağ infeksiyalarının müalicəsi üçün istifadə olunan mikrobəleyhinə vasitələr.

**ATC kodu:** A07AX03.

#### **Farmakoloji xüsusiyyətləri**

##### ***Farmakodinamikası***

Nifuroksazid nitrofuran törəməsi olub, mikrobəleyhinə preparatdır. Nifuroksazidin antimikrob və parazitəleyhinə təsiri amin qruplarının olması ilə əlaqədardır. Lokal aktivliyi və orqanizmin orqan və toxumalarına nüfuz etməməsi, nifuroksazidinin digər nitrofuran törəmələrilə müqayisədə onu fərqləndirir, belə ki, diareyaəleyhinə təsirindən başqa sistem effekti yoxdur. Qrammüsbət və qrammənfi bakteriyalara qarşı effektivdir: *Staphylococcus pyogenes*, *Staphylococcus aureus*, *E. Coli*, *Salmonella Shigella*.

##### ***Farmakokinetikası***

Nifuroksazid peroral qəbuldan sonra mədə-bağırsağ sistemindən praktik olaraq absorbsiya olmur və orqan və toxumalara düşmür, preparatın qəbul edilən 99%-dən artıq hissəsi bağırsaqda qalır. Nifuroksazidin biotransformasiyası bağırsaqda baş verir. Nifuroksazid və onun metabolitləri nəcislə xaric olur. Preparatın xaricolma sürəti dərman vasitəsinin qəbul edilən miqdarından və mədə-bağırsağ sisteminin motorikasından asılıdır.

Terapevtik dozada nifuroksazid bağırsağın normal mikroflorasını praktik olaraq zəiflətmir və davamlı mikrob formalarının yaranmasına, eləcə də, digər antibakterial preparatlara qarşı çarpaz davamlı bakteriyaların inkişafına səbəb olmur.

#### **İstifadəsinə göstərişlər**

İnfeksiyon etiologiyalı qeyri-invaziv kəskin diareya.

#### **Əks göstərişlər**

Preparatın istənilən komponentinə qarşı və ya digər 5-nitrofuran törəmələrinə qarşı yüksək həssaslıq.

### **Xüsusi göstərişlər və ehtiyat tədbirləri**

Nifuroksazidlə müalicə pəhriz rejimini və rehidratasiyanı istisna etmir. Ehtiyac olduqda, yaşdan və pasiyentin vəziyyətindən və diareyanın intensivliyindən asılı olaraq, yanaşı rehidratasion terapiya istifadə edilir. Uşaqlarda kəskin diareyanın müalicəsində rehidratasiya əsas element olmalıdır. Uşaqlara tez-tez (hər ¼ saatdan bir) maye qəbulunu təmin etmək vacibdir.

Dehidratasiyanın profilaktikasını və ya müalicəsini peroral və ya venadaxili məhlullarla aparmaq lazımdır. Rehidratasiya təyin edildikdə, bu məqsəd üçün nəzərdə tutulan məhlullardan təlimata uyğun həll edilmə və istifadə üzrə istifadə etmək lazımdır. Peroral rehidratasion məhlulların nəzərdə tutulmuş həcmi itirilmiş bədən çəkisindən asılıdır. Güclü diareya, intensiv qusma olduqda və qida qəbulundan imtina edildikdə, venadaxili rehidratasiya lazımdır.

Belə rehidratasiyaya ehtiyac olmadıqda, itirilən mayenin kompensasiyasını təmin etmək üçün tərkibində duz və şəkər olan (sutkalıq tələbatın orta hesabı ilə 2 litr su) çoxlu miqdarda maye qəbul etmək lazımdır.

Diareya zamanı pəhriz rejimindən olan tövsiyələri nəzərə almaq lazımdır: təzə tərəvəz və meyvə, acı qida qəbulu, dondurulmuş ərzaq və içkilər istifadə etməkdən çəkinmək lazımdır. Düyüyə üstünlük vermək lazımdır. Süd məhsullarının istifadəsi barədə qərar konkret haldan asılı olaraq qəbul olunur.

Diareya, aqressiv təzahürə (ümumi vəziyyətin pisləşməsi, qızdırma, intoksikasiya simptomları) işarə edən klinik hallarla müşayiət olunduqda, nifuroksazidi bağırsağ infeksiyalarının müalicəsində istifadə edilən antibakterial preparatlarla birlikdə təyin etmək lazımdır (çünki preparat bağırsaqda sorulmur və sistem qan dövrünə keçmir). Preparat, septisemiya ilə ağırlaşan bağırsağ infeksiyalarının müalicəsində monoterapiya qismində təyin edilmir.

Nifuroksazidin tərkibində fruktoza vardır ki, bunu, şəkərli diabetli pasiyentlərə təyinatı zamanı nəzərə almaq lazımdır. Preparatı saxarozaya, fruktozaya qarşı dözümsüzlük kimi irsi pozğunluğu olan pasiyentlərə təyin etmək məsləhət görülmür.

Dərman vasitəsinin tərkibində metilparaben (E 218) vardır ki, bu da, allergik reaksiyaların yaranmasına səbəb ola bilər.

Disulfirama bənzər reaksiyaların inkişafı riskilə əlaqədar müalicə dövründə alkoqoldan istifadə etmək ciddi olaraq qadağandır, belə ki, bu, diareyanın, qusmanın, qarın nahiyəsində ağrının kəskinləşməsi, üzdə və bədənə yuxarı hissəsində istilik hissi, hiperemiya, qulaqlarda küy, tənəffüsün çətinləşməsi, taxikardiya ilə təzahür edir.

Dərman vasitəsinin tərkibində az miqdarda etanol (alkoqol) vardır, 100 mq/dozadan az.

Preparatın tərkibində 0,75 mmol (və ya 30 mq)/doza natrium vardır. Natriuma nəzarət edilən pəhriz saxlayan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

### **Digər dərman vasitələri ilə qarşılıqlı təsiri**

Nifuroksazidi sorbentlərlə, eləcə də, tərkibində etanol olan preparatlarla eyni vaxtda istifadə etmək məsləhət görülmür.

Nifuroksazidi antabus reaksiyalara səbəb olan preparatlarla və MSS-i zəiflədən preparatlarla eyni vaxtda istifadə etmək olmaz.

### **Hamiləlik və laktasiya dövründə istifadəsi**

Nifuroksazidin hamiləlik dövründə istifadəsi zamanı mümkün teratogen və fetotoksik effekti barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbə görə hamiləlik dövründə ehtiyat tədbiri olaraq, nifuroksaziddən istifadə etmək məsləhət görülmür.

Nifuroksazidlə qısa müddətli müalicə şərtilə laktasiya dövründə qadınlara preparatdan istifadə etmək olar.

### **Pediatrriyada istifadəsi**

2 yaşa qədər uşaqlarda istifadə edilmir.

### **Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri**

Təsir etmir.

## **İstifadə qaydası və dozası**

Nifuroksazid, qida qəbulundan asılı olmayaraq, bərabər zaman fasiləsilə daxilə qəbul edilir. İstifadədən əvvəl suspenziyanı çalxalamaq vacibdir. Maksimal sutkalıq doza 800 mq-dır (20 ml).

*2 yaşdan yuxarı uşaqlar:* sutkada 3 dəfə 5 ml təyin edilir.

*Böyükələr:* sutkada 4 dəfə 5 ml təyin edilir.

Müalicənin müddəti 7 günü aşmamalıdır.

## **Əlavə təsirləri**

Nadir hallarda-qarın nahiyəsində ağrı, ürəkbulanma, diareyanın güclənməsi. Bu simptomlar preparatla müalicənin dayandırılmasını tələb etmir. Tək-tək hallarda səpgi, qaşınma, təngnəfəslik, Kvinke ödem, anafilaktik şok daxil olmaqla, hiperhəssaslıq reaksiyaları mümkündür ki, bu da, preparatın ləğv edilməsini və simptomatik terapiyanın aparılmasını tələb edir.

Dərman vasitəsinin tərkibində metilparahidroksibenzoat (E 218) vardır ki, bu da, allergik reaksiyaların yaranmasına səbəb ola bilər.

## **Doza həddinin aşılması**

Doza həddinin aşılması halları qeyd edilməyib. Doza həddinin aşılması zamanı mədənin yuyulması və simptomatik müalicə məsləhət görülür.

## **Buraxılış forması**

90 ml suspenziya, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

## **Saxlanma şəraiti**

25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

## **Yararlılıq müddəti**

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Flakon açıldıqdan sonra preparatın yararlılıq müddəti 28 sutkadır.

## **Aptekdən buraxılma şərti**

Resept əsasında buraxılır.

## **İstehsalçı**

“Ternofarm” MMC.

## **Ünvan**

Ukrayna, 46010, Ternopol ş., Fabriçnaya k., 4.

Tel./Faks: + 38 (0352) 521-444.

[www.ternopharm.com.ua](http://www.ternopharm.com.ua)